

Mırt-mırt

Cəlil Məmmədquluzadə

© Cəlil Məmmədquluzadə “Əsərləri”.

Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı. Bakı —1967.

Üç cilddə. İkinci cild.

“Molla Nəsrəddin” jurnalından. 10 fevral 1908-ci il. No 6

Vacib və lazımlı bir məsələ var ki, ona da heç diqqət eləmirik və qulaq asmırıq, deyirik:
“Eh, necə olacaq olsun!”

Sözüm buradadır ki, bu axır vaxtlarda bizim yetişmiş qızlarımıza ər tapılmır və bir neçə il
gözləyirlər,—axırda da hər kəs rast gəlir,—gedirlər, amma çoxu da qalır evdə və özünü
layiq oğlan tapa bilmir ki getsin (Dövlətli qoca kişilərin kefidir ha!).

Bunun səbəbi nədir? Niyə qızlarımız çoxalıb və evlənən cavanlarımız azalıb?

Bunun səbəbi budur ki, oğlanlarımız gedib Avropa dərsi oxuyurlar və Avropa tərbiyəsi
alırlar. Bunların da bir parası dərsi qurtarıb, vətənə qayıdır gələndə öz yanlarında rus,
yəhudü, ya qeyri bir millətlərin qızlarından birini seçib gətirirlər və kəbin kəsdirib,
özlərinə övrət eləyirlər.

Cavanlarımızın da bir parası qayıdır gəlir vətənə ki, burada öz səliqəsinə müvafiq bir
müsəlman qızı tapıb alınsın. Amma gəzir, dolanır, xəbərləşir və axırda görür ki, dərs
oxumuş və tərbiyə tapmış müsəlman qızı yoxdur. Bir neçə il də gözləyir, gözləyir və lap
axırda ya bu da gəlir bir rus qızı, ya yahudi qızı tapır, ya da “cəhənnəmə, gora!”—deyib,
gedir bir müsəlman qızı alır.

Bəli, qızı alıb gətirir evə və öz özünə deyir ki, “bəlkə bir tövr ötüşək!”.

Bir gün səhər tezdən övrət yerindən durur, istəyir geyinsin getsin anasığılı, kişi soruşur
ki, “niyə gedirsən?”, övrət cavab verir ki, “bu gecə yuxu görmüşəm, gedirəm anama
deyim, getsin Molla Haqverdiyə kitaba baxdırsın”. Kişi deyir ki, “nahaq yerə zəhmət çəkib
getmə, ondan ötrü ki, yuxudan heç bir şey bilmək olmaz”.

Övrətin bu sözlər xoşuna gəlmir, ərindən küsür və iki gün ərilə danışmır.

Bir neçə gün də keçir. Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir, qardaşının da və qeyri yad kişilərin də yanında ayaqları çilpaq dolanır; amma, söz yox üzünü və başını çarqatnan bərk-bərk gizləyir. Əri deyir ki, “ayibdir, ayaqlarına corab gey”, övrət cavab verir ki, “sən allah ətimizi tökmə, evdə adam corab geyməz, adam yasa gedəndə, ya hamama gedəndə cörab geyər.”

Bu da kişininin acığına gəlir və burada da kişi iki gün övrətindən küsüb danışmir.

Bir neçə gün də keçir. Övrət görür ki, həmişə axşamlar əri qabağına kitab qoyub oxuyur, ya bir kağız götürüb yazar. Övrət bikar oturub başlayır əsnəməyə. Bir az keçir, övrətin yuxusu gəlir və kişi də kitabından və kağızından əl çəkmir. Bir az da gözətləyəndən sonra, övrət hırslı girir ərinin otağına və başlayır bu cür məzəmmət eləməyə: “A kişi sən olasan allah, bu kitabları və kağızları tulla cahənnəmə, az bu cinlərnən və şəyatılernən mirt-mirt danış, canına yazığın gəlsin! Bu nədir yuxunu özünə haram eləyirsən ki, nə bilim nə var? Bir canına yazığın gəlsin, bir usan, ay bu kitab-mitabı icad eləyənin evi yixilsin!”

Bu bir lazımlı və yenə lazımlı məsələdir. Əgər bu məsələni elə bu halətdə qoysaq, oxumuş cavanlarımızın heç biri müsəlman qızı almaz. Bu dərdə bir çarə tapmaq lazımdır; elə bu saat tapmaq lazımdır, sabaha da qoymaq olmaz!

Bizə qalsa, biz buna iki çarə bilirik;

1. Bunun bir çarəsi budur ki, oğlanlarımızı dəxi bundan sonra Avropa tərbiyəsinə qoymayaq; məsələn Nehramin, Ordubadın cavan oğlanları həmişə Təbrizdə “elm” təhsil eləyirlər və vətənlərinə qayıdır gələndən sonra evlənirlər və ömrlərinin axırına kimi də xoşbəxt yaşayırlar. Ya gərək belə ola.
1. Ya da ki, oğlanlarımızı Avropa dərsinə göndərəndə qızlarımızı da qoyaq dərsə ki, heç olmasa Avropa elmindən və tərbiyəsindən barı yarımcıq da olsa, bir az oxusunlar və öyrənsinlər.

Biz belə qanırıq və belə də deyirik. Hər kəs nə cür qanır, elə də qansın.

Molla Nəsrəddin

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviiyyə Məmmədova

AZERİ.orga qoyuldu: sentyabr, 2003